

ƏDƏBİYYAT**UOT 82.3163****ƏBÜLFƏZ QULİYEV****NAXÇIVAN ƏDƏBİ MÜHİTİ: NAĞI NAĞIYEV**

Azərbaycan ədəbiyyatının mühüm bir qolunu Naxçıvan məktəbi təşkil edir. Naxçıvan ədəbi mühitinin qədim tarixi və qırılmaz ənənələri vardır. XX əsr Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri də yazıçı-nasir, dramaturq, tərcüməçi, redaktor, rəssam, pedaqoq, maarifçi, ictimai xadim Nağı Nağıyevdir. O, 2 roman, 4 povest, 6 səhnə əsəri, çoxsaylı hekayələr, miniatür yazıları, xatirələr və ocerklərin müəllifidir. Naxçıvan Muxtar Respublikası Culfa rayonun Yayıcı kəndinin yetirməsi olan bu ədabiyyat adamının bədii yaradıcılığını iki mərhələyə ayırmış olar: 1. Naxçıvan mərhələsi (1936-1950), 2. Bakı mərhələsi (1951-1981). Nağı Nağıyev (1910-1981) Azərbaycan Yazıçılar İttifaqının Naxçıvandakı filialının ilk məsul katibi (1946-1950) olmuş, bölgədə ədəbi qüvvələrin yaradıcılıq işinin təşkilində mühüm xidmət göstərmişdir. Büyük sənətkarın ədəbi-bədii irləsində tərcümə yaradıcılığı da özünəməxsus yer tutur. Görkəmli söz ustasının məharətlə dilimizə çevirdiyi öz dövrünə görə aktual mövzulu bədii əsərlər, Azərbaycan oxucusunun ədəbi zövqünün inkişafında mühüm rol oynamışdır. Məqalədə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Nağı Nağıyevin çoxcəhətli yaradıcılığı geniş şəkildə ümumiləşdirilmiş, sənətkarın XX əsr Naxçıvan ədəbi mühitinin inkişafında rolu və yeri müəyyən edilmiş, elmi şəkildə dayarlaşdırılmışdır.

Açar sözlər: ədəbiyyat, Naxçıvan ədəbi mühiti, Nağı Nağıyev, nəsr, dramaturgiya.

2020-ci ildə görkəmli ziyalı yazıçı-nasir, dramaturq, tərcüməçi, redaktor, rəssam, pedaqoq, maarifçi, ictimai xadim Nağı Nağıyevin anadan olmasının 110 ili tamam olur. O, 2 roman, 4 povest, 6 səhnə əsəri, çoxsaylı hekayələr, miniatür yazıları, xatirələr və ocerklərin müəllifidir.

Nağı Nağıyev 13.07.1910-cu ildə Culfa rayonunun Yayıcı kəndində mülkədar ailəsində, Kərbəlayi Kərimin ailəsində anadan olmuş, əvvəl mədrəsədə, sonra üsuli-cədid məktəbində təhsil almışdır. 1925-1929-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunu oxuyub bitirmiş, bu illərdə Bəhruz Kəngərlinin rəssamlıq məktəbinin sirlərini öyrənmiş və pedaqoji, həmçinin rəssamlıq fəaliyyətinə başlamışdır. O, 1935-1939-cu illərdə Bakıda Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində qiyabi yolla təhsil almışdır.

37-ci ilin repressiyası böyük erudisiya sahibi olan Nağı Nağıyevdən də yan keçməmişdir. Varlı ailədən olması, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti naziri Yusif bəy Tahirovun qızı ilə 1933-cü ildə evlənməsi bədxahların gözündən qaçmamış, o, təqiblərə məruz qalmış, tribunalə verilmiş, ancaq 1940-ci ildə Sov.İKP sıralarına daxil olması, 1941-ci ildə cəbhəyə getməsi onu repressiya maşınından xilas etmişdir. Nağı Nağıyev qayğılaş ailə başçısı olmuş, 8 övlad böyütmüşdür. Büyük söz ustası Nağıbəyli soyundan gəlsə də, dövrün tələblərinə uyğunlaşaraq Nağıyev soyadını işlətmişdir.

Nağı Nağıyev 19 yaşından (1929-1935) Ordubad rayonunun Vənənd və Nüsnüs kənd məktəblərində müdir, Şərur Rayon Maarif Şöbəsində müfəttiş işləmişdir. 1936-ci ildən etibarən Naxçıvan MSSR Xalq Maarif Komissarlığının inspektoru olmaqla Naxçıvan şəhər məktəblərində dərs demiş, eyni zamanda Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam (1936-1941) işləmişdir. 1941-ci ildə hərbi xidmətə çağırılmış, sovet ordusu sıralarında İrana

göndərilmiş, Təbrizdə xidmət etmişdir. 1942-ci ildə Büyük Vətən müharibəsi illərində əvvəl Şimali Qafqaz, sonra Ukrayna cəbhələrində vuruşmuş, ağır yaralanmış və ordudan tərxis olunmuşdur. Nağı müəllim 1943-1945-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdürü olmuşdur. Naxçıvan Radio Verilişləri Komitəsinin, Mətbuat Komitəsinin sədri olmuş, eyni zamanda pedaqoji və rəssamlıq fəaliyyətini davam etdirmişdir.

O, 1945-ci ildə Azərbaycan Yazarçılar İttifaqının yeni təşkil olunmuş Naxçıvan filialının məsul katibi olmuş və 1951-ci ilə qədər bu ədəbi təşkilatın rəhbəri işləmişdir. 1945-ci ildə SSRİ Yazarçılar İttifaqının üzvü seçilmişdir. Bu illərdə muxtar respublikanın ədəbi həyatına rəhbərlik edən Nağı müəllim istedadlı qələm sahiblərinin, gənc qüvvələrin ədəbiyyat aləminə gəlməsinə ciddi qayğı göstərmişdir. O, cəbhədən qayıtmış yazıçı və şairləri filial ətrafında toplayıb Naxçıvanda ədəbi yaradıcılığın inkişafını təmin etmişdir. Bu illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi (1946-1949), Naxçıvan Radio Verilişləri Komitəsinin sədri (1949-1951), Naxçıvan Mətbəəsinin müdürü (1950-1951), Naxçıvan Rəssamlıq Emalatxanasının müdürü (1949-1951) vəzifələri də Nağı müəllimə tapşırılmışdır. 1946-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda N.Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq Nizami salonunun tərtibi və bəzədilməsi bir rəssam, sənət adamı kimi Nağı müəllimə etibar edilmişdi. O, tapşırığın öhdəsindən məharətlə gəlmış, otaq nəfis Şərq ornamentləri ilə bəzədilmiş, Nizami qəhrəmanlarının şəkilləri rəngli boyalarla işlənmişdir. O, 1947-ci ildə N.Gəncəvinin Moskvada keçirilən 800 illik yubileyinə gedən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edilmişdir. Beləliklə, o, Naxçıvan ədəbi mühitində, ictimai-siyasi və mədəni həyatının inkişafında böyük əmək sərf etmiş, çoxşaxəli fəaliyyəti ilə doğma diyara layiqli xidmət göstərmişdir [2].

N.Nağıyev 1951-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüştür.

Onun yaradıcılığının yetkinlik dövrü Bakıda yaşadığı illəri əhatə edir. Nağı Nağıyev 1951-ci ildən etibarən mütəmadi olaraq 25 il Azərbaycan Dövlət Nəşriyyatında Bədii ədəbiyyat şöbəsinin müdürü, böyük redaktor vəzifəsində çalışmışdır. Həmin illərdə o, dövrünün görkəmli ədibləri Səməd Vurğun, Mir Cəlal Paşayev, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rəhimov, Süleyman Rüstəm və b. ilə sıx yaradıcılıq münasibətində olmuş və onların çoxsaylı əsərlərini bədii redaktə etmişdir. Nağı Nağıyev Bakıda türk yazarları Nazim Hikmət və Əziz Nesinlə bir neçə dəfə görüşmüştür. O, Bakıda yaşayan Cənubi Azərbaycandan məcburi köçküň demokrat şairlər Balaş Azəroğlu və Əli Tudə ilə yaxın münasibətdə olmuşdur. Azərbaycan Nəşriyyatında işlədiyi illərdə də, o doğma torpaqla əlaqələrini davam etdirmiş, Naxçıvan ədəbi mühitinin İslam Səfərli, Cəfər Bağır, Əbülfəz Abbasquliyev, Məmməd Araz, Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Hüseyn Razi kimi gənc nümayəndələrinin əsərlərinin çap olunmasına yaxından köməklik göstərmişdir.

N.Nağıyev fərdi təqaüdü olaraq 71 yaşında (13.05.1981) uzun sürən xəstəlikdən sonra Bakı şəhərində dünyasını dəyişmişdir. Onun adı oxucularının yaddaşında yaşayır.

Nağı Nağıyevin bədii-publisistik əsərləri və tərcümələri ayrı-ayrı vaxtlarda jurnallarda, məcmuələrdə və müxtəlif həcmli kitablar şəklində dərc olunmuşdur. Görkəmli yazıçının sağlığında 9 kitabı nəşr olunmuşdur. Bunlar aşağıdakılardır: "Yer altında" povest (1954), "Nişanə" hekayələr (1956), "Dostlar" bir pərdəli pyes (1956), "Sumqayıtda" oçerkələr (1959), "İki tale" hekayələr (1961), "Həsrət" roman (1965), "Yaralı qız" hekayələr (1966), "Seçilmiş əsərləri" (1967), "Seçilmiş əsərləri" (1974).

Qeyd etmək lazımdır ki, böyük sənətkarın anadan olmasının 100 illiyi ərəfəsində onun əsərləri 2009-cu ildə üç cilddə nəşr olunmuşdur [3]. Buraya yazıçının sağlığında çap olunmamış "Qaranlıq qovuşanda" romanı, "Cəmil və Gülnar", "Fəhlə ürəyi" povestləri və "Səadət

və Sədaqət”, “Hal əhlləri” pyesləri də daxil edilmişdir. O da qeyd olunmalıdır ki, Nağı Nağıyevin Dövlət Ədəbiyyat və İncəsənət arxivində fondu qorunur. Bu fond materialları ilə tanışlıq da göstərir ki, sənətkarın ədəbi-bədii ırsinin 40 faizi indiyədək nəşr olunmamış, əlyazma şəklində qalmışdır.

Nağı Nağıyevin Azərbaycan nəsrinin inkişafında özünəməxsus yer tutur. Görkəmli ədibin ədəbi-bədii yaradıcılığını iki dövrə ayırmak olar: 1. Naxçıvan dövrü. 2. Bakı dövrü

Böyük söz ustası ilk növbədə Naxçıvan ədəbi mühitində formalasmış, bu torpağın yetirmələri olan C.Məmmədquluzadə, H.Cavid, Əli Səbri, M.S.Ordubadi kimi söz ustalarının layiqli davamçısı olmuşdur. O, 1936-cı ildə Naxçıvanda yazdığı ilk hekayə ilə bədii yaradıcılığa başlamışdır. Qeyd etmək lazımdır ki, hekayə janrı N.Nağıyevin bədii yaradıcılığında xüsusilə seçilir. Təsadüfi deyil ki, N.Nağıyevin bir neçə dəfə ancaq hekayələrinin yer aldığı kitabları (“Nişanə” 1954, “İki tale” 1961, “Yaralı qız” 1966) nəşr olunmuşdur. Hekayələr özü də ciddi məzmunlu hekayələr, satirik hekayə və felyetonlardan ibarətdir. Böyük sənətkarın hekayə formasında yazılmış xeyli miniatür yazılışı da vardır. Hekayələrin bir qismi onun həyatının Naxçıvan dövründə qələmə alınmışdır. Bunlara “Ordenli uşaq” (1942), “Axtaran tapar” (1950), “Səbəb” (1951), “Paxilliq” (1949) hekayələrini nümunə göstərə bilərik. “Ordenli uşaq” hekayəsi müəllifin müşahidələri əsasında yazılmışdır. N.Nağıyev müharibə vaxtı ön cəbhədə xidmət edərkən rotanın siyasi rəhbəri olmuşdur. Ağır yaralandığına görə ordudan tərxis olunmuş, 1942-ci ilin sonlarında doğma Naxçıvana qayıtmışdır. Amma müharibənin dəhşətləri onun xatirindən, yaddasından silinməmiş, dərin izlər qoymuşdur. Müharibə vaxtı nəinki hərbiçilərin, hətta mülki vətəndaşların, kiçik yaşılı məktəblilərin faşizmə qarşı mübarizə əzmi bu qələm adamını çox mütbəssir etmişdi. Ona görə də elə həmin ildə onu narahat edən bu mövzunu qələmə almış, beləliklə, “Ordenli uşaq” hekayəsi meydana çıxmışdı. Burada Seryoja adlı bir məktəblinin döyüşən orduya qoşulması və döyüşçülərə kömək etməsi, bir döyüşü kimi tapşırıqları qorxmadan, mərdliklə icra etməsi canlı boyalarla təsvir edilmişdir. Vətənpərvərlik işində Seryoja yaşıdlarına nümunə göstərmiş, igidliyinə görə bu kiçik məktəbli ordenlə təltif edilmişdir. Müəllifin həyatda rast gəldiyi hadisələr əsasında qələmə aldığı bu əsər böyük inandırıcı təsir qüvvəsinə malikdir, sanki olmuş əhvalat əsasında yazılmışdır.

“Səbəb” hekayəsi kənd təsərrüfatında çalışan gənclərin şərəfli əməyindən, bu gənclərin başçısı Mübarizin təşkilatçılığından, işgizarlığından bəhs edir. Onun 1949-cu ildə Naxçıvanda qələmə aldığı “Paxilliq” adlı satirik hekayəsinin mövzusu insanda olan həsəd, paxilliq hissələrinin tənqidinə həsr olunmuşdur. Burada üç hadisənin əsasında paxilliq motivləri dayandığı üçün müəllif onları bir ümumi ad altında birləşdirmişdir. Hekayə bu sözlərlə bitir: “Qoy hamı vaxtında başa düşsün ki, öyrənməkdə paxıl, öyrətməkdə mərd olmaq əsl insan sıfəti imiş”. N.Nağıyev yaradıcılığında məişət məsələləri, əxlaqi tərbiyə mövzusunda yazılmış hekayələr də diqqəti cəlb edir. Məsələn, “Qonşular” satirik hekayəsində qonşu qadınların davakarlığı, boş bir söz üstündə ara qarışdırması tənqid olunur. “Yaralı qız” hekayəsində bəzi gənc qızların moda arxasında qaçması, saçları dik görünsün deyə saçının arasında şüşə qab yerləşdirməsi və bunun zərərini görməsi tənqid olunmuşdur.

Qısa hekayələr adlandırılara bilən lətifə, təmsil xarakterli miniatür yazıları da N.Nağıyevin yaradıcılığında özünəməxsus yer tutur. “Xoruz”, “Qurbanlıq”, “Quzunun çıxardığı nəticə”, “Canavar”, “Bildirçin və torağayı”, “Sən də şükür elə”, “Keçinin dərdi”, “Oğru pişik” təməsillərində obrazlar heyvanlar olsa da, orada təsvir olunan mənzərə cəmiyyət hadisələrindən götürülmüşdür. “Ədəb mağazası” lətifəsi daha iibrətamızdır. Burada deyilir: “Vaqonda ağ-saqqal kişiyyə yaxın oturub onu saymadan, çəkinmədən açıq-saçıq səhbət edən iki qızə kişi

irad tutub dedi:-Bala, o söhbətləri ictimai yerdə bu cür ucadan yox, təklikdə danışarlar. Axı ədəbdən deyil!

Qızlardan biri kişini əla salaraq hırıldadı:-Əmi, ədəbi harada satırlar? De, gedək bir-iki kiloqram alaq.

Qoca pərt olsa da dedi:-Bala, ədəb mağazası hər uşağın öz evidir. Satıcıları da atanaları. Evə çatanda ata-ananızdan ədəbin yerini soruşun, əsirgəməzlər, verərlər.

-Əmi-bəlkə onlarla alverimiz baş tutmadı. Sən sat, nağd olsun.

Kişi təmkinini pozmadan dedi:-Öz ata-anası ilə alveri tutmayan adamdan müştəri olmaz, qızım!..”

Nağı Nağıyevin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Bu baxımdan onun keçən əsrin 60-cı illərində qələmə aldığı “Püskürən dərə” ocherki xüsusilə diqqəti cəlb edir. Bu əsərdə Culfa rayonu ərazisindəki Darıdağ mineral su yataqlarının öyrənilməsi, onun xalqın rifahı üçün istifadə olunması məsələləri işıqlandırılmışdır.

Dram janrında yazdığı bədii əsərlər də N.Nağıyevin yaradıcılığında mühüm yer tutur. Onun 7 pyesi nəşr olunmuşdur. Bu pyeslərin əksəriyyəti müxtəlif dövrlərdə tamaşaşa qoyulmuşdur. 6 şəkilli pyesdən ibarət olan “Səadət və Sədaqət” adlı əsəri 1940-ci ildə Naxçıvanda qələmə alınmışdır. Bu əsər tamaşaşa qoyulmaq üçün təsdiq edilmişdi. Ancaq 1941-ci ildə mührəribənin başlaması bu işi yarımcıq qoymuşdu. Pyesin mövzusu kənd təsərrüfatında çalışan iki gəncin: Səadət və Sədaqətin səmimi məhəbbəti üzərində qurulmuşdur. Səadət mühəndis, Sədaqət isə baş sahənin rəisidir. Kooperativ sədri Orucov da Səadəti sevir, qısqanlıqlıdan ümumi işi sabotaj edir, Səadəti sevgilisi Sədaqətin gözündən salmağa çalışır. Sonda həqiqət qalib gəlir, Orucov ifşa olunur, sevgililər qovuşur, xoşbəxt olurlar.

Böyük sənətkarın Naxçıvanda qələmə aldığı ikinci dram əsəri “Ölümən həyata” adlanır. Bu pyes bəzən qəhrəmanın adı ilə “Polad” adlanır (1944). Mührəribədə iştirak edən, cəbhə həyatından yaxşı xəbəri olan dramaturq bu illərdə çox populyar mövzu olan faşizmə qarşı mübarizə mövzusuna müraciət etmişdir. Əsərin baş qəhrəmanı Poladdır. O, ön cəbhədə düşmənə qarşı mərdliklə vuruşur. Casuslar onu ələ verirlər, Polad əsir düşür, əsirlilikdən qaçırm, partizan dəstəsinə qoşulur, sonda öz cəbhə yoldaşlarına qovuşur, onları ələ verən casus şəbəkəsini məhv edir. Bu əsər Naxçıvan Dövlət Dram Teatrında 1945-ci ilin 8 may tarixində ilk dəfə tamaşaşa qoyulmuş və böyük əks-səda vermişdir. Büyük uğur qazanan bu dram əsəri bir neçə müddət səhnədən düşməmişdir. Həmin dram əsəri Ordubad teatrında da tamaşaşa qoyulmuşdur. “Ölümən həyata” (1944) pyesindəki bəzi elementlərdən, obrazlardan (məs. Kuzmiç) müəllif sonrakı əsərlərində də istifadə etmişdir. Bu mövzu müəllifə o qədər doğma olmuşdur ki, o eyni mövzu əsasında qələbənin 30 illiyi münasibətilə “Ələdüşməz görüş” adlı çox maraqlı hekayə (1975) də yazılmışdır.

N.Nağıyevin xronoloji cəhətdən üçüncü dram əsəri “Hal əhlləri” (1954) adlı pyesidir. O, 5 pərdəli 7 şəkilli bu əsərlə ilk dəfə komediya janrına müraciət etmişdir. Bu maraqlı komediyinin mövzusu kənd həyatından alınmışdır. Kolxozun sədri Heybətovun hesabdar Köçərovla arvadbazlıq etməsi, hesabdarın isə evli ola-ola başqa qadınla evlənmək istəməsi, manqabaşçısı Nəcibəyə eşq elan etməsi məsxərəyə qoyulur. Bununla əlaqədar hesabdarın köməkçisi Gülməliyev onun əməllərini arvadı Göyçək xanıma xəbər verir və komediyada hadisələrin gedisi bu minvalla inkişaf edir. “Hal əhlləri” komediyası da (1954) öz mövzusuna görə gələcəkdə qələmə aldığı “Həsrət” romanı ilə (1965) səsləşir. Hətta surətlərin adları da uyğun gəlir: Köçərov, Göyçək, Qızıyetər, Nəcibə və s.

“Zəka” əsəri 1956-cı ildə qələmə alınmış 2 şəkilli pyesdən ibarətdir. Əsərin mövzusu

gənc nəslin ailə tərbiyəsi, düzlük və doğruluğun tərənnümündən alınmışdır. Əsərin qəhrəmanı Zəka adlı məktəblidir. O, məktəbin sevimlisidir, rəssamlıqda maraq göstərir. Büyyük qardaşı Məzahir dərsdən yayar, əyri yola gedir, Zəka onu əyri yoldan çəkindirməyə çalışır. Müəllifin keçən əsrin ortalarında qələmə aldığı dram əsərlərindən biri də bir pərdəli "Dostlar" pyesidir (1953). Pyesdə rayondakı Maşın-Traktor Stansiyasının direktoru Namazov və aqronomu Xoşavazovun yaritmaz işi, qorxaqlığı, qonaq kimi mərkəzdən gələn müxbir və digər adamlara yaltaqlıq etməsi tənqid olunur. Müəllifin sonuncu dram əsəri 1974-cü ildə qələmə aldığı 1 pərdəli 2 şəkilli "Əsl insanlar unudulmur" pyesidir. Əsər kurortda dincələn keçmiş cəbhəçilərin təsadüfən tanış olmasından, onların eyni hərbi hissədə vuruşmağından və cəbhə dostlarının bir yerə toplanıb şadlıq etməsindən bəhs edir. Maraqlıdır ki, müəllif əsərin motivləri əsasında az sonra cəbhə həyatından bəhs edən "Bir rəsmin tarixçəsi" adlı povest (1974) yaratmışdır.

Tanınmış yazıçının özünəməxsus publisistik qələmi vardır. Bu baxımdan müəllifin "Sumqayıt", "Poladəridənlər", "Kimyaçı qızlar", "SAZ", "Dnepr suları", "Dostlar görüşəndə", "İş işi göstərər", "Püskürən dərə", "Geoloqlar" adlı ocerkləri keçən əsrin 60-70-ci illərində Azərbaycanda iqtisadi-mədəni sahədə gedən canlanmanın bədii şəkildə əks etdirmək baxımdan diqqəti cəlb edir. Eyni zamanda onun "Əsrarlı bir gecə", "Kəndimiz", "Kənd lövhələri", "Düşüncələr" adlı xatirə əsərlərini də bu siyahıya aid edə bilərik.

İkinci Dünya Müharibəsindən sonra Naxçıvan ədəbi mühitinin poeziya qolundan fərqli olaraq nəşr qolu zəif inkişaf etmişdi. N.Nağıyev ədəbi qüvvələrin rəhbəri kimi bu boşluğu doldurmağa səy göstərirdi. Belə ki, mühəribənin dəhşətləri xalqın həyatında ciddi izlər qoymuş, arxa cəbhədə olsalar da insanlar hələ bu əzablardan qurtara bilməmişdilər. Ona görə yenice hərbi xidmətdən yara alıb vətənə dönən N.Nağıyev də mühəribənin odunu-alovunu unutmamışdı. Qəlbini məşğul edən duyğuları kağıza köçürmüş və beləliklə, 1946-cı ildə istiisti "Cəmil və Gülnar" povesti meydana çıxmışdı. Povestin əsas mövzusunu faşizmə qarşı mübarizə təşkil edir. Azərbaycan gənci Cəmil ön xətdə, döyüş cəbhələrində rəşadət göstərir, yaralanıb vətənə qayıdır. Bu povestdə müəllif yaxşı bildiyi, dəhşətlərinin şahidi olduğu cəbhə hadisələrinin materiallarından da istifadə etmişdir. Ona görə də burada əsas qəhrəman Cəmilin mühəribədə iştirakı, göstərdiyi şücaətlər də geniş şəkildə işıqlandırılmışdır. Ukrayna torpağında düşmənə qarşı ön cəbhədə mübarizə aparan Cəmil özbək əsilli əsgər yoldaşı Şirmətovla birgə kəşfiyyat tapşırığını yerinə yetirmək üçün işgal bölgəsinə keçir, düşmən mövqelərinin yerləşməsinə aid mühüm məlumatlar əldə edir, qoca Demyan Vasilyeviç Kuzmiçin qonağı olur, onun köməyindən istifadə edir. Amma kəşfiyyat yoldaşı yaralanır, yüngül yara almış Cəmil onu tək buraxmir, ciynninə alıb çətinliklə də olsa hərbi hissəyə çatdırır, beləliklə, mühüm döyüş tapşırığını yerinə yetirir. Cəmil ordudan tərxis olunur, təsərrüfat cəbhəsinə atılır, kənd həyatında fəal əməyi ilə rəhbərliyin rəğbətini qazanır, sevgiliisi Gülnara qovuşur. Burada Cəmilin arxa cəbhədəki fəaliyyəti nisbətən zəif işıqlandırılmışdır. Qeyd edək ki, müəllif bu povestin materialları əsasında "Hal əhlləri" adlı 5 pərdəli komediya (1954) da yazmışdır. Eyni mövzuya o, keçən əsrin 60-cı illərində yenidən müraciət etmiş, bu mövzuda irəlidə haqqında geniş bəhs edəcəyimiz "Həsrət" adlı mükəmməl bir roman (1965) yaratmışdır.

Naxçıvanda yaşayarkən müəllifin yaratdığı ikinci nəşr əsəri "Yer altında" povestidir. 1949-cu ildə qələmə aldığı "Yer altında" əsərində Naxçıvan düz mədəni fəhlələrinin həyatı, əməyi, daxili aləmi öz dolğun əksini tapmışdır. "Povestdə Zakir və Validənin məhəbbət və sədaqəti, əməyə münasibətləri bədii boyalarla təsvir olunmuşdur" (4, s. 110). Bundan başqa povestdə Bəhrəm və Yusif kimi əmək adamlarının bol məhsul uğrunda mübarizəsi də inanlırıçı və oxunaqlı bir dillə verilmişdir.

“Fəhlə ürəyi” povesti (1976) müəllifin mükəmməl bədii əsərlərindən biridir. Burada yeni nəslin tərbiyə məsələləri öz bədii ifadəsini tapmışdır. Yeniyetmə Tofiqin atası rəhmətə getmiş, anası iki bacısı da daxil 3 üç məktəblini çətinliklə dolandırır. Qonşu Ələkbər usta məktəblinin başsız qalib pis uşaqlara qoşulmasının qarşısını almaq üçün onu zavoda öz yanında usta şagirdi işləməyə aparır. Tofiq çətinliklərə sinə gərir, dözür, yavaş-yavaş istehsalatda işləməyə alışır, halal zəhmətlə yaşamağın hər şeydən üstün olduğunu anlayır, namuslu, zəhmətkeş gənc kimi ailəsinin qayğıları ilə məşğul olur, anasına kömək edir.

Hekayə janrı ilə yaradıcılığa başlayan görkəmli nasir yaradıcılığının yetkin dövründə iki roman qələmə almışdır. Bunlardan birincisi 1965-ci ildə bitirdiyi “Həsrət” romanıdır. Müəllif romanın mövzusunu yaxşı bildiyi kənd həyatından götürmüştür. Bu oxunaqlı roman yeni həyat quruculuğu sahəsində xeyirlə şərin mübarizəsindən bəhs edir. Xeyir qüvvələrin təmsilçiləri Cəmil, Gülnar, Əkrəm, Dilşad, şər qüvvələrin nümayəndələri isə Çomçə Əli, Qiyas kimi mənfi tiplərdir. Əsərin baş qəhrəmanı Cəmil mühəribənin alovlarından çıxmışdır. Bakıda Kənd Təsərrüfatı Nazirliyində işə başlamışdır. Rayonda kadra ehtiyac çox olduğuna görə onu öz yerinə, öz rayonuna işə göndərmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, bu mövzuya aid bədii əsər yaratmaq düşüncəsi hələ keçən əsrin 40-ci illərindən gənc nasiri məşğul etmişdir. Ona görə o, əvvəlcə bu mövzuda “Cəmil və Gülnar” (1946) adlı povest qələmə almışdır. Povestdə Cəmilin cəbhə həyatı geniş işıqlandırılmış, arxa cəbhədəki fəaliyyəti nisbətən səthi şəkildə işlənmişdir. Romanda isə Cəmilin cəbhə həyatından bəhs edilməmiş, ancaq arxa cəbhədəki fəaliyyəti dolğun və geniş şəkildə təsvir edilmişdir. “Həsrət” romanı oxucuda bir növ, “Cəmil və Gülnar” povestinin davamı təsiri bağışlayır.

Romanda cərəyan edən hadisələr müəllifin uzun həyat müşahidələri əsasında qələmə alındığına görə buradakı obrazlar dolğun və inandırıcı təsirə malikdir. Əsərin dili axıcıdır. Roman bədii təsvir və ifadə vasitələri ilə zəngindir, eyni zamanda burada reallığı gücləndirmək üçün atalar sözü və məsəllərdən, dialektizmlərdən, şivə xüsusiyyətlərindən yerli yerində uğurlu şəkildə istifadə edilmişdir.

Müəllifin ikinci romani “Qaranlıq qovuşanda” adlanır (1967). Onu da qeyd etmək lazımdır ki, roman 1974-cü ildə “Azərbaycan” jurnalında “İfşa” adı ilə ixtisarla nəşr olunmuşdur. Maraqlı süjet xəttinə malik olan romanın mövzusu şəhər həyatından, inşaat işindən götürülmüşdür. Romanın əsas obrazları Ramiz və Ziyaddır. Hadisələr də bu iki şəxs ətrafında cərəyan edir. Ramiz, onun nişanlısı Sənubər, qayınatası Heydər kişi, tikinti idarəsinin rəisi Vahid müəllim müsbət surət kimi, Ziyad isə mənfi surət kimi verilmişdir. Mühəndis Ramiz tikinti idarəsinin texniki Ziyadin dövlət əmlakını dağıtmاسının, mənimsəməsinin qarşısını almaq istəyir. Bu işdə tikintinin məsul işçisi Vahid müəllim də yaxından ona kömək edir. Sonda xeyir şərə qalib gəlir, Ziyad cinayət əməllərinə görə həbs edilir.

Nağı Nağıyevin tərcüməcilik fəaliyyəti onun yaradıcılığında mühüm yer tutur. O, keçmiş Sovetlər Birliyində ümumittifaq oxucusu tərəfindən təqdir olunan mühüm bədii əsərləri rus dilindən dilimizə tərcümə etmişdir. Bunlar içərisində Andre Stolin “İlk zərbə” (1965), Oqulçanskinin “Həzi Aslanov” (1956), Aybəkin “Müqəddəs qan” (1959), B.Nemtsovanın “Vəhi Bara” (1961), C.İkraminin “Hörümçək toru” (1964). M.Kolesnikovun “Çəhrayı sığırçınlar” (1969), M.Xurşilovun “Sular şahiddir” (1959) romanlarının və “Min bir gecə” (IV cild 1976) nağıllarının nəşrini xüsusiylə qeyd edə bilərik. Bundan əlavə, yazıçı bir çox xarici ölkə yazıçısının əsərlərini də ilk dəfə dilimizə tərcümə edib nəşr etdirmişdi. Bu tərcümələr ümumilikdə 160 çap vərəqindən və ya 2600 səhifədən ibarətdir.

Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan böyük sənətkar Nağı Nağıyevin ədəbi-bədii irsinin dərindən öyrənilməsinə ciddi ehtiyac vardır.

ƏDƏBİYYAT

1. Həbibbəyli İ. Nuhçixandan Naxçıvana. Bakı: Elm və təhsil, 2015.
2. Fərəcov F. Yayıçı yetirmələri. Bakı: Gənclik, 2000.
3. Nağıyev N. Əsərləri: 3 cilddə. Bakı: Şirvannəşr, 2009.
4. Surə Seyid. “Şərq qapısı” qəzeti və Naxçıvan ədəbi mühiti. Bakı: Elm və təhsil, 2010.

AMEA Naxçıvan Bölməsi
E-mail: ebulfazamanoglu@yahoo.com

Abulfaz Guliyev

NAKHCHIVAN LITERARY MILIEU: NAGI NAGIYEV

An important branch of Azerbaijani literature is the Nakhchivan school. Nakhchivan literary environment has an ancient history and unbreakable traditions. One of the prominent representatives of the Nakhchivan literary environment of the 20th century is the writer-prose writer, playwright, translator, editor, artist, pedagogue, educator, public figure Nagi Nagiyev. He is the author of two novels, four narratives, six plays, numerous stories, miniatures, memoirs and essays. The creativity of this literary man, who was born in Yayji village of Julfa region of Nakhchivan Autonomous Republic, can be divided into two stages: 1. Nakhchivan stage (1936-1950). 2. Baku stage (1951-1981). Nagi Nagiyev (1910-1981) was the first executive secretary of the Nakhchivan branch of the Writers' Union of Azerbaijan (1946-1950) and played an important role in organizing the creative work of literary forces in the region. Translation creativity also has a special place in the literary and artistic heritage of the professional. The works on topical issues, which were skillfully translated into our language by a prominent master of words, played an important role in the development of the literary taste of the Azerbaijani reader. The multifaceted creativity of Nagi Nagiyev, a prominent representative of Azerbaijani prose, is widely summarized in the article, the role and place of the artist in the development of the literary environment of Nakhchivan of the 20th century is determined and scientifically evaluated.

Keywords: literature, Nakhchivan literary environment, Nagi Nagiyev, prose, drama.

Абульфаз Гулиев

НАХЧИВАНСКАЯ ЛИТЕРАТУРНАЯ СРЕДА: НАГИ НАГИЕВ

Важной областью азербайджанской литературы является нахчivanская школа. Литературная среда Нахчивана имеет древнюю историю и нерушимые традиции. Одним из ярких представителей литературной среды Нахчивана XX века является писатель-прозаик, драматург, переводчик, редактор, художник, педагог, общественный деятель Наги Нагиев. Он является автором 2 романов, 4 повестей, 6 пьес, многочисленных рассказов, миниатюр, мемуаров и очерков. Литературные произведения этого

литературного человека, воспитанного в селе Яйджи Джулфинского района Нахчыванской Автономной Республики, можно разделить на два этапа: Нахчыванский этап (1936-1950). 2. Бакинский этап (1951-1981). Наги Нагиев (1910-1981) был первым ответственным секретарем (1946-1950) филиала Союза писателей Азербайджана в Нахчыване, играл важную роль в организации творческой деятельности литературных сил региона. Перевод занимает особое место в литературном и художественном наследии великого художника. Художественные произведения на актуальные темы своего времени, умело переведенные выдающимся мастером слова на наш язык, сыграли важную роль в развитии литературного вкуса азербайджанского читателя. В статье широко обобщается многогранное творчество выдающегося представителя азербайджанской прозы, Наги Нагиева, и определены роль и место художника в развитии Нахчыванской литературной среды XX века, дана научная оценка.

Ключевые слова: литература, литературная среда Нахчывана, Наги Нагиев, проза, драматургия.

Daxilolma tarixi: İlkin variant 16.06.2020

Son variant 24.08.2020